

XƏDİCƏ HEYDƏROVA*

**İBN MÜHƏNNNA LÜĞƏTİ ƏSASINDA
XIII ƏSR AZƏRBAYCAN TÜRKCƏSİ VOKALİZMİNİN TƏYİNİ**

XÜLASƏ

XIII əsrin istedadlı filoloqu olmuş İbn Mühənnna yaşadığı ərazidəki türklərin dilində eşitdiyi 9 sait səs və bunlardan üçünün əsl və ötəri tələffüz olunması haqqında məlumat verir: a, ə, e, i, ī, o (əsl və ötəri), ö, u (əsl və ötəri), ü (əsl və ötəri). O, ərəb dilinə yad olan sait səsləri özünəməxsus şəkildə təhlil edərək izah etməyə çalışır. Bu izahlar çox zaman aydın və dəqiq deyildir. Ərəb əlifbasının ö, o, e, ü, ī səslərini dəqiq ifadə edə bilməməsi dilimizin sait mənzərəsini yaratmağa çətinlik törədir. İbn Mühənnna “ötəri deyiliş” izahını verməklə əslində dilimizə xas olan saitlərin bəzən ötəri tələffüz edilməsi xüsusiyətini vurgulamış olur. Avropa nüsxələrinin tədqiqatını aparmış P.M.Melioranski e səsini yuxarıda sıraya daxil etməsə də, apardığımız araşdırımlar sait fonemin varlığını sübuta yetirir.

Açar sözlər: *İbn Mühənnna lüğəti, sait səslər, XIII əsr Azərbaycan türkcəsi, e saiti.*

Qədim runi, uyğur, manixey və ərəb yazı sistemlərində sait işarələrinin sayı məhdud olmuşdur və bu səbəbdən adıçəkilən əlifbalar əsasında sait səslərin keyfiyyəti haqqında doğru qərar vermək mümkün deyildir. Amma Şərqi Türküstandakı brahmı sillabik əlifbası (hind heca əlifbasının növlərindən biri) ilə qələmə alınmış qədim türk qloslarını araşdırılmış A.M.Şerbak bu əlifbada sait səsləri ifadə etmək üçün çoxlu sayda işarələrin olduğunu göstərir. Brahmı yazı sisteminin yeganə çatışmayan cəhəti *i* və *ı* fonemlərini fərqləndirə bilməməsidir. A.M.Şerbakin sözlərinə görə, “qədim türk dillərinin saitlər sistemi kifayət qədər inkişaf etmişdir və müasir variantindan çox az fərqlənir” [Шербак: 1970, s.140-142].

Beləliklə, A.M.Şerbak köktürk dilində 16 – 8 qısa və 8 uzun sait səsin olduğunu göstərir: a, o, u, ı, ä, ö, ü, i, a:, o:, u:, i:, ä:, ö:, ü:, i: [bax: Шербак, 1970: s.76]. Gör-düyümüz kimi, burda *e* səsi yoxdur. Şerbakdan fərqli olaraq, Ercilasun *e* saitinin qədim köktürk dilində olduğunu söyləyir (*a*, *e*, *ı*, *i*, *o*, *ö*, *u*, *ü*) və uzun saitlərin olma ehtimalını təsdiqləyir. Ə səsinin isə (türk dilçiliyində buna qapalı *e* deyilir) bəzi alımlar tərəfindən qəbul edilərək 9-cu sait kimi bu sıraya daxil edildiyini vurgulayır [Ercilasun: 2004, s.177-178].

E səsinin qədim türk dillərində olub-olmaması mübahisə mənbəyi olmuşdur. Son araşdırımlar köktürkçədəki səkkiz əsas saitdən birinin yarımqapalı qısa *e* saiti deyil, qısa *ə* saiti olduğunu təsdiq etmişdir. L.S.Levitskaya isə köktürk vokalizmimdə qısa *ə* saitinin və onun uzun qarşılığı kimi *e*: saitinin mövcudluğunu göstərir. O, qəti şəkildə yazır ki, köktürkçədə qısa *ə* və uzun *e*: saitlərinin olması haqqında, hətta kök dilin sonrakı mərhələlərində indiyədək müxtəlif fonetik şəraitlərdə *ə* saitinin kombinator dəyişmələrinin (*ə*, *e*) mövcudluğu haqqında daha böyük yəqinliklə danışmaq olar [Əzizov: 2016, s.27-31]. *E* səsi haqqında az sonra söhbət açacaqıq.

* AMEA Nəsimi ad. Dilçilik İnstitutu, filologiya üzrə fəlsəfə doktoru, *heyderova73@mail.ru*

“Türk dillerinin sait fonemlər tərkibi köktürk vokalizminin sonrakı dəyişmələrinin nəticəsi kimi meydana çıxmışdır. Səkkiz uzun və səkkiz qısa saitdən ibarət olan köktürk vokalizminin sonralar bəzi dəyişikliklərə uğraması nəticəsində ayrı-ayrı türk dillərində müxtəlif sait sistemləri formalaşmışdır. Əksər türk dillərində olduğu kimi, Azərbaycan dilində də saitların pratürk uzanması itmiş, Azərbaycan dilinin saitlər sistemi doqquz normal qısa sait əsasında formalaşmışdır.” [Əzizov: 2016, 27]. Ə.Dəmirçizadə də "Kitabi-Dədə Qorqud"un yaradıldığı dildə 9 saitin olduğunu təsdiq edir [Dəmirçizadə: 1999].

XIII əsrin istedadlı filoloqu olmuş İbn Mühənnna yaşadığı ərazidəki türklərin diliндə eşitdiyi 9 sait səs olduğunu, bunlardan üçünün əsl və ötəri tələffüz olunması haqqında məlumat verir: a, ə, e, i, ı, o (əsl və ötəri), ö, u (əsl və ötəri), ü (əsl və ötəri) [Bax: Мелиоранский: 1900, XXIV]. O, ərəb dilinə yad olan sait səsləri özünməxsus şəkildə təhlil etməyə çalışmışdır. Bu izahlar çox zaman aydın və dəqiq deyildir. Ərəb əlifbasının ö, o, e, ü, ı səslərini dəqiq ifadə edə bilməməsi dilimizin sait mənzərəsini yaratmağa çətinlik törədir. Bu səbəbdən aşağıdakı cədvəldə (Cədvəl 1.) İbn Mühənnaya aid olan şərhləri olduğu kimi veririk:

Saitlər		İbn Mühənnnanın saitlərə verdiyi xarakteristika	İbn Mühənnnanın tətbiq etdiyi transliterasiyası
Melioran skinin transkripciyası			
a dilarxası (qalın), dodaqlan- mayan, açıq	a	əsl əlif	əlif (ا), fəthə (ف), söz sonunda ة. Məsələn, <i>qar</i> (قر), <i>qam</i> (قام) “cadugar”. İstanbul nüsxəsində əlifin a səsimi ifadə etməsi üçün üzərinə diakritik işarə tətbiq edilmişdir: ۱. Məs., <i>munda</i> (مند) “bunda”, əlma (الما) (ابن مهنا) və s. (ibn Mehna, 1934: 75).
ə dilönü (ince), dodaqlan- mayan, açıq	ä	fəthədən kəsrəyə doğru əyilən, sapan (املا).	əlif (ا), fəthə (ف), söz sonunda ة و ئ . İbn Mühənnna lügətinin orfoqrafiyasında əlifin a səsimi verən halları çox müşahidə olunur. Məsələn, kəskin (کاسکین), köbek (گوبک) “göbek”, günəş (گونش) və s. Bu, ə-nin Naxçıvan dialektində olduğu kimi bir qədər qalın deyilişi ilə əlaqədar ola bilər. Fəthə ilə əmələ gələn ə səsinə nümunələr: <i>mən</i> (من), <i>bən</i> (بن), <i>bək</i> (بک), <i>ər</i> (ار), <i>ət</i> (ات), <i>ev/əv</i> (ج) və s.

e ön sıra, dilortası (incə), yarımqapalı, do- daqlanma- yan	ī Kəsrəyə (yəni qısa i səsinə – XHeydərova)	İstanbul nüsxəsinin qrammatik şərh bölməsində ى hərfinin altına bir uzun və bir nöqtəyəbənzər diakritik işaretlər qoyulmuşdur (ابن مهنا, 1934: 76). Məsələn, <i>es</i> (إِسْ) (اپیس), <i>keş</i> (كَبِشٌ) “oxqabı” (<i>farscadır</i>), <i>bez!</i> (بَزْ) (ایپیز) “qaç, aradan çıxl!”, <i>ber!</i> (بَرْ) (ایبر) “ver”, <i>yer</i> (يَرْ) (اییر). Lügətdən misallar: <i>evləndi</i> (أَعْلَانَى) (اپلانی), <i>esik</i> (إِسِيكٌ) (اپسیک), <i>enlu</i> (إِنْلُو) (اپنلو), <i>enış</i> (إِنْشِ) (اپنیش), <i>evtibi</i> (أَعْتِبِي) (“künc-bucaq”), <i>evgəgası</i> (أَوْجُوكَلْسِي) (اوچوکلسی) “tavan”.
i dilönü (incə), qapaklı, dodaqlan- mayan	ī Aydın tələffüz olunan	ى (اى). Söz əvvəlində ۱ وə şəklində işləmir. Məsələn, <i>isradi</i> (إِسْرَادِي) “izlədi”, <i>iş</i> (إِشْ) (ایش), <i>kış</i> (كِيش) (ایکیش) “samur, heyvan”, <i>bız</i> (بَيْز) (ایبیز) “deşik açmaq üçün ucu şış metal alət”, <i>bir</i> (بَيرْ) (ایبر) <i>say</i> .
ı dilarxası (qalın), dodaqlan- mayan, qapaklı	ı Dodağın vəziyyətinə görə u-dan kəsrəyə (i sə- sinə) keçid (امالة بلطفة) (التنفسة).	İbn Mühənnə lügətini izlərkən tanixi i > ə əvəzlənməsini müşahidə etmək mümkündür: <i>ir</i> (اير) → <i>ər</i> , <i>irdəmlək</i> (ايرداملىك) → <i>ərdəmlilik</i> və s.
o dilarxası (qalın), dodaqla- nan, açıq	o Qalınlaşan (قُحْيِم).	Damma və kəsrə hərəkələri samitə eyni anda tətbiq edilmişdir (٪). Sonrakı əlyazmalarda bu işaretlərdən istifadə olunmamışdır (Мелиоранский, 1900: XXIV). Məs., <i>qızıl</i> (قرزل), <i>qış</i> (قش) və s.
	ö Ötəri deyilən.	ۆ, söz əvvəlində ۆ, ۱ . Məs., <i>oğlan</i> (أَغْلَن) (اوچان), <i>oş</i> (أَوشْ) (اوچ) “iştə, budur”, <i>oq</i> (أَوقْ) “ox” və s.

ö dilönü (incə), dodaqla- nan, açıq	ö	Həmzənin dammasını kəsrəyə çevirən (املاً متوسطة).	، söz əvvəlində او. Məs., öt (اوت) “öd”.
u dilarxası (qalın), dodaqla- nan, qapalı	y	Əsl, tam tələffüz.	، söz əvvəlində او, bəzən söz sonunda او (Мелиоранский, 1900: XXIII). Məs., uz (اوز) “ustad”, buz (بوز), vur! (ور) Avropa nüsxələrində vur (П.М.Мелиоранский, 1900, s.06), İstanbul nüsxəsində ur (Kilisli nəşri, s. 76). yazılmışdır.
	y ^ø	Ötəri deyilən.	، söz əvvəlində او Məs., burğu (برغۇ), alğu (الخوا) və s.
ü və ya ü dilönü (incə), qapalı, dodaqla- nan	ÿ	Həmzə vav ilə birləşib incəlir (وصل) يەمەن (حقيق). İbn Mühənnna ü saitinin iki çalarını verir, amma fərqini ayırd etmək olmur (Мелиоран- ский, 1900: XXVI).	Söz ortasında və sonunda او, söz əvvəlində او. Məs., üt (اوت) “qulaq deşiyî”, üt! (اوت) “ütmək”, yiigür! (يېگۈر) və s.

Cədvəl 1.

Cədvəl 1-də eks olunan, İbn Mühənnnanın aydın şəkildə tələffüzünü verə bilmədiyi e, ü, ö, ü fonemlərini Melioranski aralıq, ötəri səslər adlandırır və həmin dövrdə bütün türk dillərində işlənən səkkiz saiti (a, ä, o, ö, y, ÿ, ı) əsas götürür. Maraqlı burasıdır ki, Melioranski e saitini bu sıraya daxil etmir və ى hərfinin müasir dövr-də müəyyən sözlərdə ifadə etdiyi e səsini ə (ä) kimi verir və misal olaraq eş (يېش) əvəzinə əş, ber (بېر) ver əvəzinə bər və s. yazır [Мелиоранский: 1900, XXIII-XXIV]. Amma, zənnimizcə, XIII əsrдə Azərbaycan türkçəsində e səsi artıq yaranmış olmalıdır idi.

İbn Mühənnnanın təsvirində e səsinin olmasının bir sübutu lügətdə iş – eş (yoldaş), kış (“samur” heyvan) – keş (oxqabı), bir (say) – ber (ver) sözlərinin fərqli tələf-

füzlə deyildiyini bildirmək üçün ayrı-ayrı bəndlərdə verilməsidir (bax: Cədvəl 1), [ابن مهنا: ابن مهنا: 1934, s.76].

Maraqlı məqamlardan biri budur ki, İstanbul nüsxəsində *ev* “əv” (او) [ابن مهنا] 1934, 106] şəklində yazılır. Amma yenə həmin nüsxədə *evlənmək* sözündəki *e* əlif (ا) və *yə* (ي) birləşməsi (ب) ilə verilir: *evləndi* (ابولاندی). Bu o deməkdir ki, müasir dialektlərimizdə olduğu kimi, İbn Mühənnanın yaşadığı ərazidə də *ev* və əv variantları olmuşdur. “Azərbaycan türkcəsində *e* saiti məhdud məqamda, həm də ən az işlənən saitlərdəndir. Əsl Azərbaycan sözlərində *e* saiti ancaq birinci hecada” [Müsəsir Azərbaycan dili: 2007, s.43] olur. Yuxarıda verilən misallarda da *e* saiti yalnız birinci hecada yer almışdır.

E.Əzizov belə hesab edir ki, köktürkə məxsus uzun *ə*: saiti Azərbaycan dilində qısalaraq yarımqapalı *e* saitinə çevrilmişdir: *bə:l'* “beş” > *beş*, *ə:l* “tayfa ittifaqı” > *el* “xalq”, *bə:r* “bel” > *bel*, *bə:r-* “vermək” > *ver-*, *kə:t-* “getmək” > *get-*, *yə:r* “yer” > *yer*, *kə:y* “gen” > *gen*, *yə:ti* “yeddi” > *yeddi* [Əzizov: 2009, s.30].

Amma bu hansı dövrdə baş vermişdir? Baxmayaraq ki, Melioranskinin təqdim etdiyi sait sistemində *e* səsi yoxdur, nəzərə almaq lazımdır ki, hələ XI əsrədə Mahmud Kaşgari oğuzların fars sözlərindən çox istifadə etməsindən şikayətli idi [bax: Kaşgari: 2006, 144]. Elm və din dili olan ərəb dilindəki *ey* diftonqunun da (*eyn* “göz”, *beynə* “arasında”, *Bəhreyn* və s.) təsirini nəzərə almaq lazımdır. Elə isə XIII-XIV əsrlərdə Azərbaycan türklərinin vokalizmində *e* səsinin əmələ gəlməsi mümkün deyildimi?

B.Çobanzadə İbn Mühənnna lügəti ilə bağlı tədqiqatında Kaşgarinin və Əbu Həyanın lügətləri əsasında orta əsr qıpçaq və oğuz dialektlərinin təsvirini verərkən *e* səsinin varlığını nümunələrdə (*Elkin, ben bardım*) eks etdirmişdir [bax: Çobanzadə: 2007, s.62]. “Dədə Qorqud” dastanının dilindəki saitlərdən bəhs edən Ə.Dəmirçizadə yazır: “Nəzərdən keçirilən sözlərin eksərən əsas lügət fonduna mənsub olması, indi də eyni sait səslə tələffüz edilməsi və çox vaxt hətta şivələrdə bu sözlərin tələffüzündə saitlərdə əsaslı fərqli olmaması və ya olan fərqlərin qanuna uyğunluq əsasında izah edilə bilməsi ümumxalq dilinin ilk nümunələrindən olan “Kitabi-Dədə Qorqud”un yaradıldığı dildə də, əsasən *a*, *ə*, *e*, *i*, *o*, *ö*, *u*, *ü* sait fonemlərinin mövcud olduğunu təsdiq edir.” [Dəmirçizadə: 1999, s.33].

Beləliklə, XIII əsrin istedadlı filoloqu olmuş İbn Mühənnna yaşadığı ərazidəki türklərin dilində eşitdiyi 9 sait səs olduğu və bunlardan üçünün əsl və ötəri tələffüz olunması haqqında məlumat verir: *a*, *ə*, *e*, *i*, *o* (əsl və ötəri), *ö*, *u* (əsl və ötəri), *ü* (əsl və ötəri) [Мелиоранский: 1900, XXIV]. O, ərəb dilinə yad olan sait səsləri özünə-məxsus şəkildə izah etməyə çalışır. Bu izahlar çox zaman aydın və dəqiqliyə deyildir. Ərəb əlifbasının *ö*, *o*, *e*, *ü*, *i* səslərini dəqiqliyə ifadə edə bilməməsi dilimizin sait mənzərəsini yaratmağa çətinlik törədir. İbn Mühənnna “ötəri deyiliş” izahını verməklə əslin-də dilimizə xas olan saitlərin bəzən ötəri tələffüz edilməsi xüsusiyyətini vurgulamış olur.

ƏDƏBİYYAT

- 1.Dəmirçizadə Əbdüləzəl. “Kitabi-Dədə Qorqud” dastanlarının dili. Elm Nəşriyyatı. Bakı 1999, 140 səh.
- 2.Çobanzadə Bəkir. Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, “Şərq-Qərb”, 2007, 368 səh.
- 3.Ercilasun, Ahmet B. Başlangıcından Yirminci Yüzyıla Türk Dili Tarihi. Akçağ Yayınları / 603, Araştırma - İnceleme / 50. ISBN 975-338-589-7. Baskı I Ankara 2004. 488 səh.
- 4.Əzizov E.İ. Azərbaycan dilinin tarixi dialektologiyası: Dialekt sisteminin təşəkkülü və inkişafı. Dərs vəsaiti. 2-ci nəşri. Bakı: “Elm və təhsil” nəşriyyatı, 2016, 348 səh.
- 5.Mahmud Kaşgari. Divanü lüğat-it-türk. Ramiz Əskərin tərcüməsi. Bakı, “Ozan”, 2006, I cild.
- 6.Müasir Azərbaycan dili. Fonetika, orfoepiya, orfoqrafiya. I hissə. Bakı-2007, Şərq-Qərb Nəşriyyatı. 252 səh.
- 7.Мелиоранский П.М. Араб филолог о турецком языке. Санкт-Петербург, 1900. 217 сəh.
- 8.Щербак А.М. Сравнительная фонетика тюркских языков. М.: Наука, 1970, 204 с.
- 9.السيد جمال الدين ابن مهنا. كتاب حلية الإنسان و حلبة اللسان. Kilisli nəşri, 1934.

Khadija HEYDAROVA

**DEFINITION OF AZERBAIJANI VOCALISM OF THE 13TH CENTURY
(BASED ON IBN MUHANNA'S DICTIONARY)**

SUMMARY

The talented philologist of the 13th century Ibn Muhanna, having studied the language of the Turkish-Azerbaijanis, where he lived and was a state official during the time of the Khulakis, gives information about 9 vowels (a, ə, e, ı, i, o, ö, u, ü), three of which (o, u, ü) are pronounced in two ways. He tries to explain vowels alien to Arabic by analyzing them in his own way. These explanations are often unclear. Since the three-vowel Arabic alphabet is unable to reflect the exact pronunciation of 9 Turkish-Azerbaijani vowel phonemes, which makes it difficult to create an overview of the vocalism of the Azerbaijani language. Ibn Muhanna, explaining the peculiarities of pronunciation, emphasizes the fact that some vowels are sometimes pronounced fluently, which is still a characteristic phonetic phenomenon for the modern Azerbaijani language.

P. M. Melioransky, who studied the European manuscripts of the Ibn Muhanna's glossary, did not include the sound "e" in the above list of vowels, but our study proves the existence of this phoneme.

Keywords: *Ibn Muhanna's glossary, vowels, Azeri Turkic language of the 13th century, vowel e.*

Хадиджа ГЕЙДАРОВА
ОПРЕДЕЛЕНИЕ АЗЕРБАЙДЖАНСКОГО ВОКАЛИЗМА ХІІІ ВЕКА
НА ОСНОВЕ СЛОВАРЯ ИБН МУХАННЫ

РЕЗЮМЕ

Талантливый филолог XIII века Ибн Муханна, изучив язык тюрков в местах своего проживания, даёт информацию о 9 гласных (а, ә, е, ı, i, ɔ, ö, u, ü), три из которых (о, ı, ü) произносятся двояко. Он пытается объяснить чуждые арабскому языку гласные, анализируя их по-своему. Эти объяснения часто неясны и неточны. Нечеткое выражение арабским алфавитом звуков ö, o, e, ü, ı затрудняет создание обзора вокализма азербайджанского языка. Ибн Муханна, объяснив особенности «беглого произношения», подчеркивает тот факт, что гласные азербайджанского языка иногда произносятся бегло. П.М.Мелиоранский, изучавший европейские экземпляры словаря Ибн Муханны, не включил звук «е» в приведенный выше список гласных, но проведенное нами исследование доказывает существование этой гласной фонемы.

Ключевые слова: словарь Ибн Муханны, гласные, азербайджанский тюркский язык XIII века, гласный е.